

1. Cərimə haqqında qərardan haraya şikayət edə bilərəm?

- Cərimələnmə haqqında qərarı (1) yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya birbaşa rayon (şəhər) məhkəməsinə şikayət edə bilərsiniz.¹

2. Yuxarı səlahiyyətli vəzifəli şəxs kimdir?

- Yuxarı səlahiyyətli şəxs dedikdə sizi cərimələyən polis işçisinə vəzifəcə rəhbərlik edən istənilən şəxs nəzərdə tutulur. Həmçinin Daxili İşlər naziri hər bir polisin yuxarı səlahiyyətli şəxsi hesab olunur. Buna görə də şikayət etmə prosesini asanlaşdırmaq üçün şikayətinizi birbaşa nazirin adına təqdim edə bilərsiniz.

3. Əgər cəriməni məhkəməyə şikayət edirsinizsə, şikayətimi hansı müddət ərzində təqdim etməliyəm?

- Əgər birbaşa məhkəməyə şikayət edirsinizsə, cərimələnmə barəsində qərarı qəbul etdiyiniz gündən etibarən 10 gün ərzində şikayətinizi təqdim etməlisiniz.²

4. Fövqəladə vəziyyət zamanı da məhkəməyə müraciət edə bilərəmmi?

- Bəli. Əgər yuxarı səlahiyyətli vəzifəli şəxsə şikayət etmək hüququnuzdan istifadə etmək istəmirsinizsə və birbaşa məhkəməyə müraciət etmək istəyirsinizsə, onda bundan fövqəladə vəziyyət rejiminin qüvvədə olmasına baxmayaraq yenə istifadə edə bilərsiniz.

5. Əgər məhkəmə mənim şikayətimi təmin etməzsə, o zaman cəriməni nə qədər vaxta ödəməliyəm?

- Məhkəmənin çıxardığı qərarı qəbul etdiyiniz andan 30 gün müddətində ³. Bu halda cəriməni fövqəladə vəziyyətin qüvvədə olub-olmamasından asılı olmayaraq ödəmə öhtəliyi daşıyırsınız.

6. Cərimə haqqında qərarı mənim qəbul etməyim (götüməyim) nə deməkdir?

- “Qəbul etmək” dedikdə sənədi faktiki şəkildə götürməyiniz deməkdir. Polis işçisi cərimə qəbzini elə yerindəcə sizə verir⁴. Əgər siz çıxarılan qərarı qəbul etməkdən imtina etsəniz

¹ Gürcüstan inzibati xətalər məəcəlləsi maddə 272 birini hissə “a”bəndi

² Eyni məəcəllə maddə 273 birinci hissə

³ Eyni məəcəllə maddə 290 birinci hissə

⁴ Eyni məəcəllə maddə 234¹

belə, bu qərarı qəbul etmiş hesab olunursunuz.

7. Əgər cəriməni əvvəlcə yuxarı səlahiyyətli vəzifəli şəxsə şikayət edirsinizsə, onda bu şikayətimi hansı müddət ərzində həyata keçirməliyəm?

- Fövqəladə vəziyyət zamanı bu yöndə fərqli qaydalar müəyyən edilibdir və sizin hüququnuz var ki, sizə qarşı çıxarılan cəriməni fövqəladə vəziyyət başa çatdıqdan sonra⁵, 10 gün ərzində şikayət edəsiniz. Cəriməni ödəmə məsuliyyəti isə onun şikayət olunması prosedurları yekunlaşdıqdan sonra yaranır.

8. Əgər yuxarı səlahiyyətli vəzifəli şəxs mənim şikayətimi təmin etməzsə, əlavə olaraq nə edə bilərsiniz?

- Bu halda məhkəməyə müraciət etmək hüququnuz var. Əgər birinci instansiya məhkəməsi (şəhər/ rayon məhkəməsi) sizin tələbinizi təmin etməzsə, bu məhkəmənin çıxardığı qərarı apelyasiya məhkəməsinə şikayət edə bilərsiniz. Bununla da şikayət etmə proseduru başa çatmış olur.

9. Əgər cəriməni şikayət etmək istəmirsinizsə, hansı vaxt ərzində onu ödəməliyəm?

- Əgər cəriməni nə məhkəməyə, nə də yuxarı səlahiyyətli vəzifəli şəxsə şikayət etmək istəmirsinizsə, onda cəriməni elə indi də ödəyə bilərsiniz, bununla yanaşı, fövqəladə vəziyyət başa çatdıqdan sonra 30 gündən gec olmamaq şərtiylə ödəməlisiniz.

10. Vəkil xidmətindən istifadə etmək hüququm varmı?

- Şikayət etdiyiniz və işinizin müzakirəsi zamanı vəkilin köməyindən istifadə edə bilərsiniz⁶. Amma polis sizi cərimələmək haqqında qərarı qəbul etdiyi zaman vəkilin orada olmaması bu proseduru dayandırmır və sizin cərimələnməyinizə əngəl törədəcək mühit yaratmır.

11. Cərimənin şikayət olunması və ödənməsi haqqında yuxarıda izah edilən qaydalar yalnız karantin və/və ya təcrid qaydalarını pozanlarımı aiddir?

- Bəli. Əgər siz başqa növ inzibati xəta və ya cinayət törətsəniz, sizə başqa məsuliyyətlər də əlavə olunacaq. Məsələn, siz cərimələnmə prosesi zamanı polis qanuni tələbinə tabe

⁵ Gürcüstan Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 181 nömrəli qərarı maddə 1, birinci bənd. Fövqəladə vəziyyət zamanı Gürcüstan Nazirlər Kabinetinin 2020-ci il 23 mart tarixli 181 nömrəli qərarına əsasən qanunvericiliklə müəyyən edilən inzibati şikayətlərin təqdim olunması və müzakirə olunması müddəti dayandırılıb.

⁶ Eyni məcəllə maddə 252 birinci bənd.

olmasanız, bu əlavə olaraq sizin cərimələnməyinizə və ya/və həbsinizə belə gətirib çıxara bilər.

12. Əgər karantinin və ya/və təcrid qaydalarını təkrarən pozsam, yenə də inzibati qaydadamı cərimələnəcəyəm?

- Xeyr. Bu halda sizə qarşı cinayət məəcəlləsi prosedurları başlayacaq. Yuxarıda qeyd olunan halın təkrarlanması azadlıqdan məhrum etməni nəzərdə tutur. Bu günki vəziyyətə əsasən, buna görə 3 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub⁷. Cinayət Məcəlləsinə Gürcüstan Parlamenti tərəfindən edilən dəyişikliklərə görə, 2 maydan sonra qeyd olunan qanun pozuntusunun təkrarlanması 6 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur⁸. Bununla yanaşı, bu o demək deyildir ki, qaydanı pozan hər bir şəxs avtomatik olaraq maksimal müddətdə (3 və ya 6 il) azadlıqdan məhrum ediləcək. Bu zaman iş məhkəməyə göndəriləcək ki, orada da fərdi olaraq tərəfinizdən törədilən hadisənin, onun ağırlığı, təhlükəli olması, sizə qarşı sürülən ittiham qiymətləndiriləcək və qərar qəbul olunacaq. Həmçinin sizin günahınız sübuta yetirildiyi halda məhkəmə cəzanızın fərdi ölçüsü haqqında müzakirələr aparacaq.

⁷ Gürcüstan Prezidentinin 2020-ci il 21 mart tarixli 1 nomreli dekreti, maddə 8.

⁸ Gürcüstan cinayət məəcəlləsi maddə 359¹.